

RƏSM SƏNƏTİNİN ÖZÜNƏMƏXSUS XÜSUSİYYƏTLƏRİ

Cəmilia Baxışova

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
sənətşünaslıq fakültəsinin magistr tələbəsi
E-mail: cemilebaxisova1996@gmail.com

Rəsm dedikdə, biz təsviri incəsanatda mövcud olan hər hansı bir formanın salış, anlaşıqlı və konkret açıqlanmasını anlıyorıq. Belə ki, rəssam öz düşüncələrini, ideyalarını, fikirlərini mahz çəkdiyi rəsmdə ifadə edir. Rəsmin təsviri sanatın asası kimi meydana gəlməsinin ilkin görüntüləri eramızdan əvvəlki dövrlərə – Qadim Misir incəsanatında təsvir formalarının yaradıldığı dövrlərə gedib çıxır. Mahz o dövrlərdən başlayaraq rəsmin öyrənilməsinə və onun təsviri incəsanatın asası kimi qəvrənilməsinə zəmin yaranır. Rəssamlıqda heç bir səriştəsi və ya vərdişi olmayan, lakin bu işə həvəs göstərən hər bir insan rəsm çəkmək istərkən, ilk növbədə öz tanidiqlərini təsvir etməyə çalışır.

Bu zaman o, çəkdiyi rəsmi gördüyü haqqı insana mümkün qədər oxşatmağa çəkdi. Lakin sonradan insanın real fiziki görünüşü və ya istedadlı rəssamların yaratdıqları əsərlərlə müqayisə etdikdə, öz işinin na qədər zəif və təsvirinə çalışdığı şəxsin real göruntüsü ilə na qədər fərqliyini hiss edir. O, rəsmində naturaya mənsub hacmin və tacrübəli rəssamların əsərlərindəki inandırıcılığın yoxluğunu başa düşür. Burada problem heç də təsvirin çəkilməsinin çatinılıyındır yox, əsasən rəsmin çəkilməsi metodunun sahvlividir. Belə ki, rəsm çəkməyə başlayan hər hansi bir şaxş rəsm çəkmir. Əslində o, gördüğünü surətinə yaratmağa və onu real naturaya oxşatmağa çalışır. Bu işə hamisə eyni dərəcəli nəticə verəcək. Çünkü rəsmin düzgün çəkilməsini öyrənmək üçün rəssam xüsusi hazırlıq marşalası keçməli, hacmin, formanın, quruluşun, naturanın düzgün təsvirinə na demək olduğunu daha atraflı və dərindən öyrənməlidir. Rəsmə asaslanan təsviri sanat birinci növbədə rəssamdan rəsmin hərtərəfli öyrənilməsini, onun arzu olunacaq səviyyədə manisənləşməsini tələb edir. Belə ki, əslində, natura üçölcülüdür, amma təsvir ikiölcülü səviyyədə verilir. Cisimlər məkəndə yerləşir, lakin məkanı fiziki olaraq təsvirdə aşkar etmək mümkün deyil. Tacrübəli rəssam cisimlərin, real formaların oxşarlığını yaradır, makanın mahiyyətini göstərir. Bu istedad dərhal alda edilmiş o, gərgin və sistemli işin nəticəsində yaranır.

Rəsm artıq bir işi yaratmaq üçün an ahəmiyyəti vasitə hesab olunurdu. Azərbaycanda və ümumilikdə Şərqi rəsmin asas xüsusiyyətlərinə nəzar yetirdikdə aydın olur ki, müallifin hər hansı əsərinin meydən gətirilməsində, yaradıcılıq prosesinin dərki vasitələri arasında daha asan alda edilir. Rəsm vasitasi ilə qısa vaxt arzında, yüksəm şəkildə müallifin nə





demek istadını başa düşmek olur. Hala qadim zamanlardan rassamlar tasvirler vasıtısı bir çok figürleri ifade etmişler. İstirsiyi, istarsa da ıqtisadi bakımından insanları nevişa izaha çalışmışlar. Məhz bu rassamlar insanların dərk etməsi üçün bir vasıtaya çevrilmişdi. Rassamlar karikatural rölyəf ilə satrık mövzuları toxunurdular. Rassamlar, bir növ, canımıyatda olan qarşılardırma bu tasvirlerden silah kimi bəhərənlirdilər. Rassamlardan təkəcə lədəy, estetik zövq aları kimi istifadə olundur. Estetik zövq üçün manzara rəsəysarı arşaya gitti.

Ümumiyyatla, o zamanlar rasm özüyündən nəyi təmsil edir? Rəsm gizli ifadələr, emosiyalar, hislər, bəs verən hər hansı hədəslər, rənglərin ahəngliyi, estetik duymuŞu və sarin ifadəçisi idi. Rassamlarda bizi figuraların karakterini və dözdülüşünü təhlili edir, hərəkatlarını müyyənşdirir. Hər bir rassam asarı yaratmadan öncə onu xayalında canlandırır. Rəssamın asaqlı ifadə vasıtası, yolu məhəz xətdir. Xətdən vasitəsi ilə rassam öz duygularını, emosiyalarını varəq köçürür. Biz bunu Şərq miniatürlerindən baxıdqa müşahidə edə bilərik. Burada məhz kanonlardan istifadəyə başlanılmışdır. Miniatür rassamlarında biz şərtliyilə görürük. Rassamlarda xətlərlə yanşı, müxtəlif rəng qəməmlərindən istifadə olunurdu. Bəzən statik tasvirlər de yaranıa bilər. Bunu miniatür numunalarında aydın şəkildə müşahidə edirik. Buradakı tasvirlər, asasan, şərti karakteri daşıyır. Bəzən böyük tasvirlər həddindən artıq kiçidilər. Lakin Şərq miniatürlerinin gözəlliyini dərinəndə dark edən, anlayışın insanla belə uyğunluqlar narahat etmirdi. Miniaturda, bir növ, ümumlaşdırılmışlıq badı dünyagörüşlər

da ifadə olunur, öz aksini tapırdı. Şərq rassamlarında kompozisiyada tanınmış şəxsiyyətlərin hayat və fəaliyyəti aks etdirən sahnalar konkret mövzularla əlaqəli olsa da, personajların tasvirleri tam şartı, bəlkə də simvolik xarakter daşıyır. Rassamlar badii asırlar çəkilən illüstrasiya kimi nəzərdə tutulmasına baxmayaraq, əslində, həm dekorasiya məqsədi ilə alayzəmlərin ümumi məzmununu avan və təbib olaraq, estetik baxımından zənginləşdirilməsi üçün tətbiq edilirdi. İntibah dövrü üçün Avropanın rassamlarının əsərlərində mövcud olan perspektiv qanunları miniatür sanatında öz aksini tapmamışdı. Burada məkan fəzaya deyil, müstəvaya üstünlük verilmişdir.

İlk onca illüstrasiya şəklinde tasvirlər yaranır və inkişaf edir. Rəsmidə rəng yaxmalardanndan istifadə olunur. Bu miniatürdə daha da canlı göstərir. Rənglər ona xüsusi gözallığı verirdi. Hər zaman rəsm Şərq miniatürənən qrafik tasvir kimi görülür. Bu tasvirlər ağar xətdən rəngə keçirə, o zaman miniatür rəngkarlıq nümunəsini çəvirlir. Misal üçün 1950-ci ilda Sənəd bay elşər tarafından "Bir qatır üzündə darvış" nümunəsinə gəstəri bilərik. Əlbəttə ki, rassamın işq yüngüllüyü ilə çəkilən rassamları üçün tipik olanlar arasında rəsəm dəha çox, bəzilər isə portrete meyilli idir.

Müstəqil sanat novi kimi rəsəm islam tarixində diqqət olunmaya bilər. Rəsm sanatın dinin qızıl boyuk təsiri vardi. Belə ki, islam tarixində insan tasvirlerinin qəkilməsi qadağan id. İslami tasvirin sanatında gözəllik kateqoriyası tasvirin sanat təşəkkülü prosesində birinci sırayılığı uğramışdır. Hamim dövrə bütün tədqiqatçılar bu mövzularla dəqiq şəkildə toxunmuşular. İnsan portretiləri yaratmağa, döld, estetik zövq aları kimi istifadə olundur. Estetik zövq üçün manzara rəsəysarı arşaya gitti.



bir növ. Allaha şərık çıxıqlarını fikirlər və portret yaratağa qorxurdular. Sonralar şərti tasvirlər yaranır, bunu isə məzəh miniatürlərdən görək, müşahidə etmək olardı. İşq və kələm burada qətiyyən mövcud deyildi. Artıq portretlər yerinə miniatür nümunələri yaratağa və bas verən hadisilər şərti şəkildə illüstrasiyalarını formalasdırmağa başlırlar.

Rəsm sanatının formalaslaşmasında Çin sanatının böyük təsiri vardi. Ümumiyyatla, XIV əsrin I yarısında rəsəm Uzaq Şərqiñ çərəməti təsiri olmuşdur. XIV əsrindən vəzvümdəzə qədər galib əxmış asırlarla baxıdqa biz bunu aydın şəkildə müşahidə edə bilərik. Çin incəsanatının estetik təsiri olduqca güclü və əhəmiyyətli. Bu tasvirlərdə müxtəlif motivlərden istifadə edilmişdir. Belə ki, bura adıja, simurq əsərləri, fantastik heyvanlar, dekorativ xarakterli bülətlər və s. b. kimi motivlər var idi. Məhz hamim motivlər Çinin rəsm sanatına olan mövcud tasvirindən xəbar verir. Dekorativ xarakterli bülətləri baxtavarlık buludu adlandırmırlar.

Orta əsrlərdə artıq Azərbaycanda miniatür rassamlığı geniş yayılmış inkişaf etmişdir. XVI əsr Tabriz miniatür məktəbinin görkəmləri rassamları Sultan Məmməd, Muzaffer Əli, Mir Seyid Əli tarafından dünən müzeklärində saxlanılan nadir miniatür rassamlıq asırları yaradılıb. Orta əsrlərdə Azərbaycan rassamları, sanati memarlıqla də uzuq əlaqədə olub. Şəki, Şuşa, Quba, Ordubad, Lahic və s. şəhər və yaşayış məntəqələrindən dövrümüzədək çatmış monumental dəvar rassamları xalq yaradıcılığının onları ilə six baglı id. Şəki xanlırında sarayda dövar rassamları xüsusi şöhrət qazanıb. XVII-XIX əsrlərdə Abbasqulu, Usta Qanbar Qarabaşı, Əli Qulu, Urbən Əli, Şükur və b. sonatkarlar tarafından yaradılmış hamim rassamlar dekorativ elementlərin mövzü cəhatdən faydalı, rəngarangılı ilə farqlanır.

Ümumiyyatla, rəsm haqqında danışmak sanadı har həm formanın geyri-səlis, əsərlərin və konkret açılmasına baxıdqa düşür. Beləliklə, rassam tasvirlarında fikirlərini ifadə edir. Rəsmçəkəmə istedələndən və ya vərdişlərinə istənilən har kas, hamçinin maraqlı olalar, ilk növbədə, cəkərən həskərlərin, emosiyaların göstərilməsi. İnsanın hiss və duygularının, istəklərinin rəsmlərlə obrazlaşdırılmışdır. Lakin dəha sonra peşəkar sonatkarlar yaradıqları əsərlərlə müqayisə etdiyin şəxs faktiki göründürüni ilə müqayisə edildikdə, onun işi o qədər zaifdir və insanın işinə nəca aidi olduğunu hiss edir. Bəzən rəssam öz əsərlərində anlıyır ki, əsərlərinə və peşəkar sonatkarlara heç cür etibar yoxdur. Buradakı problem bir insanı imicinə imicək deyil, bir şəkil çəkmək işləsibinən on plana çəkməkdir.♦

Beləliklə, rəsm çəken şəxs dəyərləri, hiss etməli, dark etməlidir. Əsli, on, gördüyü şeylərin surətinin çıxmazı və həqiqi etmək üçün çalışır. Və həmçinin eyni hətəkrənlər. İllüstrativ sonat asərsində çəkmək, ilk növbədə, rassamın imicini və istənilən səviyyədə çəkələnəhatalı bir şəkildə tədqiq etdir.♦

Ədəbiyyat:

1. Əfandiyev R. Azərbaycan incəsanatı. B., 2001.
2. Th. Arnold, Painting in Islam, Oxford, 1928.

Резюме

Автор статьи пытается проникнуть в суть внутреннего мира художников, изучая при этом разные этапы развития живописи.

Ключевые слова: живопись, миниатюра, художник, восток, линия, искусство.

Summary

The author of the article is trying to penetrate the essence of the inner world of artists, while studying the different stages of the development of painting.

Key words: painting, miniature, artist, east, line, art.